

VƏTƏN

Ey çəşmimin öündə mücəssəm, vətən, vətən!
 Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
 Fikrim sarayını dolaşırsan zaman-zaman,
 Qanlı kəfənlə, dərd ilə toəm¹ vətən, vətən!
 Baxdıqca həsrət ilə o solğun camalına,
 Çəşmimdə tar² görsənir aləm, vətən, vətən!
 Axşam-səhər o gül üzünü isladan nədir?
 Göz yaşlarını, yoxsa ki, şəbnəm? Vətən, vətən!
 Dəhşət içində cismi-şərifin donub durur,
 Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!
 Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,
 Möhnət evi sanır onu adəm, vətən, vətən!
 Sənsən səbəb bəqayı-dilü³ cani-natəvan⁴
 Canım kimi nolar səni sevsəm, vətən, vətən!
 Gördükcə dərdini əriyir cismi-natəvan,
 Ney tək sizildayır dili-pürqəm, vətən, vətən!
 Qarşında dərd, matəmə batmış gözəl mələk,
 Səslər həzin səda ilə hərdəm: vətən, vətən!
 Ey xaki-pak, söndümü parlaq ziyanın?
 Oldunmu zülmə, möhnətə həmdəm, vətən, vətən?
 Övladi-naxələfmə səni saldı bu günə?
 Eyyah, bu dərd, möhnətə dözməm, vətən, vətən!
 Açı, aç o qəmli köksünü, ey məxzəni-mələk⁵,
 Bas bağırına bu Şaiqi möhkəm, vətən, vətən!

A.Şaiq. 1905

¹ Əkiz; bənzər² Qaranlıq³ Əbədi ürək⁴ Zəif bədən⁵ Qəm xəzinəsi

YAD E T!

Vəqta ki gülər baharı-amal,
 Hər yerdə yaşıllanır çəmənlər.
 Vəqta ki, olar müsaid iqbəl
 Bülbüllər ötər, susar zəğənlər¹,
 Parlaq bir işiq alar fəzani,
 Dünyanın üzü dönər cinanə²,
 Gəzdikcə o aləmi-ziyani,
 Baxdıqca o gülşəni-cəhanə,
 Yad et, məni – şairanə yad et!
 Vəqta ki gələr sevimli atı,
 Bir dairəyə girər həqayiq.
 Nuru bürüyər bütün cihatı³,
 Ulduzlar ilə yanar məşariq⁴.
 Vəqta ki bulud, duman görünməz,
 Qalmaz daha zülmdən nişanə,
 Yerlərdə bəşər üzü sürünməz,
 Qurd-quş sigınar bir aşıyanə,
 Yad et məni – Şaiqanə yad et!
 Atəşli, münir⁵ əməllərimlə,
 Bir gün düşərəm soyuq məzardə.
 Əşari-təranəpərvərimlə
 Bir gün susaram dönüb qubarə⁶.
 Vəqta ki bu şairi-vətəndən
 Dünyada nə iz qalar, nə bir nam,
 Üzdükcə səadət içərə şən-şən.
 Sürdükcə dəmadəm ömrü-xoşkam,
 Yad et məni – qaibanə yad et!

A.Şaiq. 1908

¹ Qara qarğalar² Cənnətlərə³ Tərafları⁴ Şərqlər⁵ Parlaq⁶ Toza

A. Saiq
"MURAD"
HEKAYƏ

Tiflis şəhərinin yanında Kolbasan adlı bir kənd var idi. Bu kəndin dörd bir yani bağlıq, meşəlik yerlər idi. Elə ki, bahar olurdu, ağaclar çiçəklənir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng gülərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.

Bələ tərifini etdiyimiz kənddə Bilqeyş və Murad adında bacı-qardaş yaşayırdu. Bilqeyş olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yiğib öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardılar. Otaq bəzəyərdilər, bir-birinə qonaq gedib-gələrdilər.

Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir atası aldığı "Uşaq gözlüyü" kitabının şəkillərinə tamaşa edir və oxuyardılar. Günləri xoş və asudə keçərdi.


Amma Murad heç qapı-bacada tapılmazdı. Səhər evdən çıxar; bir də axşam evə qayıtdı. O gün olmazdı ki, Muradin üstü, başı cirilmiş evə qayıtmaya idi. Hər kəslə döyüşər, söyüşərdi. Ona görə də onu heç kəs sevməzdı. Hətta öz ata və anası da Muradi sevməzdı. Onun əlindən bacısı Bilqeyşin ki heç rahatlığı yox idi. Onun oyuncاقlarını dağıdır və sindirardi, bəzən də döyüb qaçırdı. Ona görə Bilqeyş qardaşı Muradla heç oynamaz və ondan qorxardı.

Bilqeyş mehriban bir qız olduğu üçün qapılarındakı heyvanları və quşları da çox sevərdi. Heyvanlar və quşlar da əvəzində Bilqeyşini sevərdi və ondan qaçmazdılar. Cox vaxt olurdu ki, bağçada oynadığı zaman Mərmər pişik, Dəmir it, Məstən xoruz, toyuq-cüçələr Bilqeyşin başına cəm olar və onun əlindəki çörək parçasını alıb yemək istərdilər. Bilqeyş isə çörəyi parça-parça edib, bir az Məstən xoruzu, bir az toyuq-cüçələrə, bir az da it və pişiyə atardı. Hamısı soxulub yeməyə məşğul olardı. Bilqeyş qara, iri gözlərini onlara dikib,

baxardı. Bir də görürdü ki, it öz çörəyini yeyib qurtardı, yavaş-yavaş ağzını pişiyin qismətinə uzadır; pişik də mirildaya-mirildaya çalışır ki, ağızındaki çörəyi yeyib qurtarsın; həm də pəncələri ilə yerdə qalan çörəyi bərk-bərk tutub, acıqlı-acıqlı itə baxır; amma it baxmayıb soxulur ki, pişiyin, ya xoruz-toyuğun çörəyini qapıb yesin; bu vaxt xoruz qaqqıldaya-qaqqıldaya itin üstünə atılırdı: ya da pişik belini qaldırıb, dişlərini itin üstünə qicayıb mirildayır və birdən-birə sıçrayıb itin üzünü cirmaqlayırdı.

Bilqeyş bu tamaşadan doymazdı, gülə-gülə onların davasına baxardı.

Murad isə yoldaşlarını və bacısını incitdiyi kimi, heyvanları da incidərdi. Hələ qapılardakı Dəmir köpəyə onun əlindən gün və dirilik yox idi. Qapı ağzında uzanıb yatarkən, Murad əlindəki daş ilə itin harası gəldi vurardı. Yazıq it quyrığunu böyrünə qisib, vəngildəyə-vəngildəyə qaçar, yainki iri qara ağzını açıb Murada hürərdi. Odur ki, Muradı heç sevməzdı. Onu harada görəsə, qaçıb gizlənərdi. Mərmər pişik də Muradı sevməzdı. Onun kölgəsini uzaqdan görünəcə, quyrığunu qisib, tələsik özünü bir yerə soxub gizlənərdi; çünkü həmişə Murad onun quyrığından tutub dartardı. Murad pişiyin arxasında düşdüyü zaman pişik əvvəlcə qaçır, Muradin ona yaxınlaşdığını görünəcə birdən-birə dayanardı, belini dikləyib, dişlərini qicayıb, "puf" - eləyib Muradin üstünə atılırdı. Hətta bir neçə dəfə əllərini, üzünü cirmaqlayıb Muradı ağlaya-



ağlaya evlərinə göndərmişdi.

Ela ki, axşam olardı, təpələrdən, yamaclardan naxır mələşə-mələşə kəndə gələrdi. Murad əlinə çomağını alıb naxırın içində girərdi, əlindəki çomaqla o inəyin, bu öküzün harası gəldisə burardi.

Murad bir dəfə bir qara inəyin arxasında düşdü. Inək axırda təngə gəlib döndü və Muradı buynuzlarına götürüb, yerə elə çirpdi ki, qurbağa kimi yera sərildi. Murad tamam bir saat özüna gəlmədi. Ondan sonra Murad nə Dəmir köpəyə, nə Məmər pişiyə, nə də inəklərə yaxın gedə bilmirdi.

Bağçalarındakı yasəmən ağacı altında bir səbət içində toyuqlar yumurtılayırdı. Bir gün Murad bağçada gəzirdi. Çil toyuq yumurtayıb çıxanda Murad gördü. Yavaş-yavaş gəlib yumurtaları cibinə doldurdu ki, aparsın. Məstan xoruzunu uzaqdan görüb, uça-uça Muradin üstümü aldı.

Murad çox qorxmuşdu, bilmirdi ki, nə etsin. Axırda arxasında gizlətdiyi yumurtanı atıb qaçıdı, xoruz əl çəkməyib, onun arxasında düşdü. Muradin ayağı bir ağaçca ilişib yixildi; cibindəki yumurtalar sindi, cibi və paltarı yumurtaya bulandı.

Murad qorxusundan evə gedə bilmirdi. Çünkü paltarları başdan-ayağa yumurta sarısı idi.

Murad bağçada bir alma ağacının altında oturub nə edəcəyini düşünürdü. Gördü ki, Bilqeys bağçaya çıktı, "Məstan, Məstan!" deyə bağırdı. Bağçanın o biri başından xoruz uça-uça gəldi. Bilqeys xoruzun başına bir papaq tikmişdi.

Mehriban qız o balaca əlləri ilə xoruzun papağını başına qoydu, lent ilə bağladı, sonra şirin dil ilə dedi ki:

- Məstan xoruzum, ceyran xoruzum, gör sənə nə gözəl papaq tikmişəm!

Deyəsən ki, xoruz da Bilqeysin mehriban dilini anlayırdı; gözlərini Bilqeysin üzünə dikib, dinməz-söyləməz dururdu. Bilqeysin qəlbini dəymək istəmirdi; çünkü Bilqeys onları çox sevirdi. Hətta sarı toyuq da cüçələri ilə Bilqeysin Məstan xoruza bağışlığı papağa diqqətlə baxırdı. Bilqeys çox şad idi.

Murad gördü ki, xoruzun başı Bilqeysə müşğuldur; cəld qaçıb yenə də yasəmən ağacının altına getdi, qorxa-qorxa ətrafa baxdı ki, görsün bir kimsə varmı. Heç kəsi görmədi, yavaşça gəldi, yumurta səbətini arxasına aldı ki, qalxıb getsin.

Yaxında qazlar otlayırmış. Murad isə onları görməmişdi. Yumurtalarını səbətlə oğurlayıb, aparmaq istədiyini görən qazlar birdən-birə hər tərəfdən Muradin yolumu kəsdi. Murad heç bilmədi ki, qorxusundan nə etsin: çünkü qazların hər biri Muradi bir tərəfə çəkirdi; xüsusən anaş

qazdan çox qorxmuşdu; çünkü o çox açıqlı idi. Qorxurdu ki, sıçrayıb gözlərini çıxarsın. Axırda arxasından səbəti ağızı üstə yerə atdı, yumurtaların hamisi sindi.

Murad bu dəfə əvvəlkindən də çox qorxmuşdu. Yenə alma ağacının altında oturdu. Çox qəmgin idi. Fikir edirdi ki, evə getsə, anası onu döyər; çünkü həm paltarı yumurtaya batmışdı, həm də səbətdəki yumurtaları sindirmişdi.

Murad bu fikirləri eləyirdi, bir də gördü ki, Bilqeys əlində "Uşaq gözlüyü" əlifba kitabçası bağçaya çıktı. Məstan xoruz, sarı toyuq və cüçələri Bilqeysin ətrafını aldı. Bilqeys oturdu, kitabını açdı, sarı toyuğun başına əl çəkib dedi ki:

- Gözəl toyuğum! Gəl sənə bu şəkilli kitabdan dərs verim, yaxşı?

Sarı toyuq bir Bilqeysin üzünə baxdı, bir də kitabı dimdiklədi. Bilqeys dedi:

- Deynən "A". Toyuq heç səs çıxarmadı. Bilqeys gördü ki, toyuq oxumur, cüçənin birini kitabın üstünə qoyub dedi: - Gözəl cüçəm, deynən "A", - Cüçə kitabə baxdı, baxdı, birdən-birə dimdiyini yuxarı qaldırıb: "cik-cik" deyə səsləndi. Bilqeys şadlığından bilmədi ki, nə etsin.

Bu zaman anası pəncərədən gülə-gülə Bilqeys dərs verməsinə baxırdı. Bilqeys bir adam axtarırkı ki, cüçəsinin kitab oxumasını ona göstərsin. Anasını pəncərədə görünce, sevinə-sevinə qışqırdı:

- Ana can, bircə cüçəmə bax, gör nə yaxşı oxuyur! Gözəl cüçəm, deynən "A".

Cüçə Bilqeysə baxıb yenə də "cik-cik", deyə səsləndi. Bilqeys gülə-gülə qara, iri gözlərini anasına dikib dedi:

- Ana can, gördün nə yaxşı oxuyur!

Anası gülə-gülə cavab verdi:

- Gözəl qızım, məgər sən pis oxuyarsan ki, cüçən də pis oxusun?..

Bu aralıq Məstan xoruz da Bilqeysin başının üstündə durmuşdu. Xoruz kitabə baxdı, baxdı, birdən-birə ucadan banladı. Bilqeys balaca əlini xoruzun başına çəkib dedi:

- Məstan xoruzum, sən böyükən, oxumaq bilirsən. Qoy, bu balaca cüçəni öyrədim. Qoçaq cüçəm, de görüm "A".

Cüçə sarı dimdiyini açıb: "cik-cik", deyə oxudu.

Murad alma ağacının altında oturub qəmgin-qəmgin bunlara baxıb, öz-özünə fikir eyləyirdi: "Nə üçün Bilqeysi hamı sevir? Hamı ona məhəbbət yetirir? Amma məni heç kəs sevmir. Hamı mənə nifrat edir? Nə üçün?..."

1910.

xoş nəgmələr qoşaraq yazırıdı:

Gözün aydın, ey müzəffər
xalqımın oğlu, qızı!
Gözün aydın, doğdu artıq
şanlı zəfər ulduzu!
Gözün aydın, gecə-gündüz
yol gözləyən analar!
Ey gəlinlər, ey bacılar,
qalxın ki, toy-bayram var!

Qocaman şairin qəlbi həmişə vətən və xalq üçün döyündürdü. O öz əsərlərində xalqımızın misilsiz qələbəsindən, azadlıq və yüksəlişindən danışındı. Qələbə müjdəli bu bahar Şaiqin ailəsinə də sevinc bəxş etdi. Büyük oğlu (akademik Kamal Talibzadə) Kamal Azərbaycan Dövlət Universitetini müvəffəqiyyətlə bitirib Akademianın aspiranturasına qəbul olundu.

A.Şaiq tez-tez məqalələri ilə mətbuatda çıxış edirdi. "Həqiqət bizimdir, zəfər bizimdir" məqaləsində, "Azadlıq bütün baxtiyarlığın anasıdır", – deyən şair, azadlıq aşığı olan babalarımızın Vətən və azadlıq yolunda fədakarlıq göstərdiklərini böyük iftixar hissi ilə qeyd etmişdir.

İllər keçdikdən sonra, çox təəssüf ki, babalarımızın göz bəbəyi kimi qoruduqları o torpaqları biz qoruya bilmədik. Azərbaycanın üzərini yenidən qara buludlar aldı. Süfrəmizin başında əyləşib çörəyimizi kəsən erməni "qonşularımız" bizə düşmən çıxdı. Vətənimizin müqəddəs torpaqlarını öz murdar əməlliəri ilə ələ keçirmək istəyən erməni işgalçılarından tezliklə təmizləyəcəyik. Buna görə də məktəblərdə, ədəbi-bədii gecələrdə tez-tez hərbi vətənpərvərlik ruhunda tədbirlər keçirilməlidir. Gənclərimizi Şaiq məktəbinə cəlb edib onun əsərlərini təbliğ etməliyik. Çünkü Şaiq gözəl insan olmaqla yanaşı, həm də Vətəni sevən bir şəxsiyyət olmuşdur.

HƏPİMİZ BİR GÜNƏŞİN ZƏRRƏSİYİK

"Bu şeir Abdulla Şaiq yaradıcılığının manifestidir"

Akademik Kamal TALIBZADƏ.

*Azərbaycanın görkəmli şairi
Abdulla Şaiqin bu misralarında
bütöv bir xalqın qardaşlıq və sülh
arzuları, istəkləri özünün parlaq
təzahürünü tapmışdır.*

*Poulo LEMBO,
BMT-nin İnkışaf Programının
Azərbaycandaki nümayəndəsi,*

1995

*Əsrlərdən bəri zülmə alışan,
Qan içən, qan qusan, ey şər insan!
Aldımı qəlbinizi qisvəti-şum?
Yakdımı ruhunuzu badi-səmum?
Görünürmü sizə xoş qanlı həyat?
Unudulmuş başəriyyət, heyhat!
Həpimiz bir yuva pərvərdəsiyiz!
Həpimiz bir günəşin zərrəsiyiz!
Ayıramaz bizləri təgyiri-lisan,
Ayıramaz bizləri təbdili-məkan.
Ayıramaz bizləri incil, quran,
Ayıramaz bizləri sərhəddi-şəhan.
Ayıramaz bizləri ümmani mühit,
Ayıramaz bizləri səhrayı-bəsit.
Ayıramaz bizləri həsmətli cibal
Ayıramaz: şərq, cənub, qərb, şimal.
Yetişər kinü-ədavət daşmaq,
Qoxumuş məzbəhələrdə yaşamaq.
Uzadın dəsti-üxüvvər sixalı.
Rişeyi-zülmü, nifaqı yixalı.
Qəlbimizdə yaşasın möhrü vəfa.
Verəlim bir-birinə dəsti-vəfa.*

Məktub yetişmədi

hekayə

Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmiş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.

Dünyada bütün səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş!

Qurban Şeytanbazar ucunda məktub yazan həmşəhərlisi Molla Fərzəlinin yanında oturmuş, soyuqdan əlləri, üzü bozarmış, bir əli ilə köhnə və yırtıq paltarının açıq yaxasını tutaraq, o biri əli ilə də ayaqlarına buz kimi yapışan yırtıq çustunun palçığını təmizləyə-təmizləyə:

-Molla, mənə bir məktub yaz! Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. Vətəndən gəldiyim bir il olmaz, ancaq bununla sənə beş məktub yazdıraram, - dedi.

Molla Fərzəli soyuqdan donmuş əllərini ovuşturdu. Əsnəyə-əsnəyə bir kağız parçasını dizi üstünə alaraq:

-Həmşəri, nə yazılıcaq? - dedi.

Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyleyirmiş kimi fisıldayaq:

-Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, - dedi. - Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki, mən də, şükür allaha, sağ və salamatam. Qulamrza ilə sizə on beş manat göndərdim. Bayramqabağı yenə göndərəcəyəm: uşaqlar korluq çəkməsinlər, özüm də yaxın axır ayında gələcəyəm.

Molla Fərzəli qələmi mürəkkəbə batırıb yazmaq istədi. Mürəkkəb qatı olduğundan yazmadı. Molla ağızının suyundan bir damla mürəkkəbə damızdırıb qarışdırıldıqdan sonra yazmağa başladı.

Qurban döşü açıq arxalığının və köynəyinin arasından görünən, soyuğun təsirindən dik-dik durmuş qıllarını arxalığının yaxalığı ilə örtüb, sümüklərinə qədər nüfuz edən soyuqdan yumaq

kimi büzüşərək dedi:

-Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi otuz sajından aşağı enib, nə qədər yalvarırıq. "Ay ağa! Haqqımızı bir az artır; aşağı getmək çox çətindir, neftin, qazın iyindən nəfəs tutulur", zalim oğlu razı olmur. "Əvvəlki şərtimizlə qazacaqsınız, yoxsa haqqınızı verməyəcəyəm" deyir. Molla, burada pul qazanmaq çox çətindir. Sənin peşən yaxşıdır. Gündə beş-on kağız, dörd-beş dua yazsan, bəsindir. Allah bərəkət versin. Daha nə istəyirsən?

Molla Fərzəli qələmi qələmdan qoydu, divarın deşiyindən iki barmağı arasında bir qədər torpaq alıb, məktubun üstünə tökərək quruda-quruda cavab verdi:

-Həmşəri, uzaqdan döyüş adama asan gəlir. Mənim sənətim bildiyin qədər də yüngül deyil. Qış, yaz küçə başında müştəri yolu gözləməkdən adamın gözlərinə qaranlıq çökür. Elə gün olur ki, bir nəfər də müştəri gəlmir. Qarnını ovuşturdu-ovuşturdu qalırsan.

Molla əbasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. Qurban mullanın ağızından çıxan kəlmələri yeyəcəkmiş kimi ağızını açmış, diqqətlə onu dinləyirdi. Sonra üzündə, gözlərində sevinc qığılçımıları uçuşaraq:

-Molla, Qulamhüseynə də salam yaz, - dedi. - Yaz ki, mən gəlincə uşaqlardan göz-qulaq olsun, yaxsın görünüm bizim qızıl inək dururmu? Kor yabını satıb, ya yox? Bir də yaz ki, gələndə Anaxanıma güllü-güllü dəsmal, Məmişə də qırmızı köynək gətirəcəyəm.

Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydu və üzünü Qurbana tutub:

-Həmşəri, zərfin üzü kimin adına olacaq? - deyə soruşdu. Qurban əli ilə boynunu ovuşturdu-ovuşturdu:

-Hə, molla! Yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək.

Molla zərfin üzünü yazıb Qurbana uzatdı.

Qurban məktubu alıb sevincək iki əli arasında diqqətlə baxdıqdan sonra qoynuna qoymaq istədi. Məktub əlindən yerə düşdü. Məktubu tez götürdü. O yan-bu yanını təmizləyib yenidən qoynuna qoydu. Kisəsini çıxarıb, iki şahı mullanın ovcuna sıxaraq: "Al, həmşəri! Bayramqabağı genə məktub yazdıracam, məndən sənə çox xeyir çatacaq", deyib qalxdı.

Qurban əli ilə qoynundakı məktubu bərk tutaraq yeriyirdi. O indi həmşərisi Qulamrzanın mənzilinə gedib, həm məktubu ona vermək, həm də dilcavabı bir-iki söz sifariş etmək istəyirdi; yolda yeriyərkən düşünürdü: "Əcəb bəxtəvər

adamdır, indi gedib balalarını görəcək, külfətinə, elinə, obasına qovuşacaqdır. Ox... bir-iki ay sonra oralar nə gözəl olacaq. Çöllər, dağlar yamyəşil olacaq, çiçəklər açacaq, ağaclar yarpaqlanacaq, ilk baharın elçiləri olan qaranquş, siğircin və leylək sürü-sürü dönbü, yuvalarını tikəcək, səhər və axşam şirin-şirin nəğmələrlə ruhları, ürkəkləri oxşayacaqlar; hər yerdə əkin və bostan işləri başlanacaq, baliqçılardan çaylardan və göllərdən baliq ovlayacaq. Ah, məni bu gözəlliklərə, ev-eşiyimə, uşaqlarima həsrət qoyan kasıbılıq!” Bu kədərli düşüncə Qurbanın vücudunun hər sahəsinə sürətlə yayılıraq, bütün bədənini titrətdi. Daxilində əzici bir sizilti duydu. Qəlbi sanki bir an dayandı. Artıq dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. O, ayaqları altında xışıldayan qarın üzərinə birdən-birə üzüqoylu düşdü; ölgün və üzgün halda başını qaldırdı. Qabağında izdihamı yarib keçən arabaları, isti paltarlı, şən sıfətli insanları, o qaynar həyat səhnəsini qəzəbli nəzərlərlə süzdü; biixtiyar soyuq dodaqlarından bütün iztirab və kədərlərinə tərcüman olan “of” uçdu, özünü doğruldaraq düşdürüyü yerdən qalxdı. Tez əlini qoynuna soxdu və məktubu yaniq ürəyi üzərinə sixaraq yeridi. Bir az sonra Qulamrzanın mənzilinə yetişdi. Qapı bağlı idi; məyus və dalğın halda geri döndü, qarışqa kimi qaynaşan işçilər içində sərsəri kimi dolaşarkən, həmşərisi Səfdəri gördü. Ona yaxınlaşaraq əhval soruşdu. Məlum oldu ki, Qulamrza şəhərə getmişdir. Qurban Səfdərə yalvardı ki: “Qulamrza qayıdanda mənim gəldiyimi ona de, tapşır ki, məni görməmiş getməsin. Amanatım da, dilcavabı sifarişim də var”.

Bunu deyib Qurban mənzilinə qayıtdı.

-Naməndlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. Hər tərəfə dönsəm, onlar da o səmtə sürünlərdülər. İndi ki, quyu dərinləşib, mənə baş olmaq istəyirlər, hər gün mənə təzə bir “ultimatum” verirlər. “Quyu dərinləşib, ölüm ayağı var. Daha nə bilim nə... nə” - deyə hər gün təzə şərt qoyurlar. Tfu, sizin kimi namərd adamlara! Sizə qırmanc lazımdır, qırmanc!

Tanrıverdi və Səfər çəkdikləri torpağı boşaldıb yenidən dolu quyuya buraxıldıqdan sonra Tanrıverdi:

-Ay ağa, - dedi, - bilirsən ki, quyunun indi çətin vaxtıdır, əjdaha kimi ağızını açıb qurban istəyir. Insaf da yaxşı şeydir. Axı...

Səfər Tanrıverdinin sözünü kəsdi, göz işlədikcə sira ilə düzülən neft buruqlarına əli ilə işarə eləyərək əlavə etdi:

-Bax, bu yerlərin hər guşəsinə ayaq bassan, hər ovuc torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən. Bu uca evlərdə, isti otaqlarda naz-nemət içində yaşayan...

Hacı Qulu Səfərin sözünü kəsib, ayaqlarını yerə çırparaq, bağıra-bağıra:

-Canınız çıxsın, - dedi, - pul qazanmaq asandır? Siz canınızdan keçirsiniz, biz də ətək-ətək pulumuzdan.

-Səfər! Səfər! Qurban ipi tərpədir.

Səfər və Tanrıverdi tez quyunun ağızına yüyürdüler. Başlarını aşağı dikərək baxırkən, quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. Hər ikis həyəcanlı bir səslə:

-Allah özü bağışlasın. Qurban da belə getdi, - deyə fəryad qopardılar.

Hacı Qulu bir şey eşitmirmiş kimi, qorxa-qorxa quyunun ağızına gəldi və ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. Birdən-birə gözlərində, üzündə daşqın bir sevinc qığılçımları, dodaqlarında məmənuniyyəti andıran bir təbəssüm olduğu halda uca səslə:

-Çəsmənin başı açıldı, yavaş-yavaş neft qaynayıb, - dedi.

Tanrıverdi soyuq və laqeyd bir tövrlə:

-Hacı, Qurbanın meyiti quyuda qalacaq? - deyə soruşdu.

Bu sözdən Hacı Qulu şirin yuxudan oyanmış kimi oldu. Göz qapaqları iri-iri açıldı. Kisəsindən iki iyirmi beşlik çıxarıb:

-Kim bu işi görsə, bu əlli manat onundur, - dedi.

Tanrıverdi quyuya yaxınlaşdı və neftin qaynayıb qalxdığını görünce:

-Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, - dedi.

Hacı əlli manatı onlara verib dedi:

-Bu əlli manat sizin olsun, bölüşün, ancaq bu işi ağzınızdan qaçırmayın.

Səfər soruşdu:

-Ağa, bəs paltarı nə olacaq?

Hacı əlini onun ciyinə qoyaraq, yağılı bir dil ilə:

-Onu da buralarda bir yer qazıb basdırın, - dedi.

Səfərlə Tanrıverdi Qurbanın paltarını yiğisidirib götürərək, arasından yerə bir məktub düşdü. Məktubun üzərində: “Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək” cümləsi yazılmışdı.

Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək: “Yazıq Qurban, məktub yetişmədi” - deyə inlədilər.

A.Şaiq. 1908

Abdulla Şaiq düşüncələrdə

Cobanlarm haqqında yazdığımız şeirlər mənim çox xoşuma gəldi, neçə kərəm onları özüm üçün və şagirdlər üçün oxumuşam. Onlara da çox xoş gəlib, üzünü görürüb'lər. Onların xoşa gəlməsinə səbəb şerlərin sadəliyi və həqiqi hissiyyatdan doğub vücudə gəlməsidir.

Fridunbəy KÖÇƏRLİ. 1911

Yeni ədəbiyyatın təməl daşını qoyanlardan birisi Abdulla Şaiqdir.

Seyid HÜSEYN. 1923

Şaiqin bütün şəxsiyyətini təsvir və təcəssüm üçün özünə iki nöqtədən yaxınlaşmaq vacibdir: "Şaiq – Şair! Şaiq – Müəllim!"

Atababa MUSAXANLI. 1923

"Ədəbiyyatçılar nə yaparlar? – deyənlərdən "Şaiq nə yapdı!?" – soracağım. Şaiq yazılarını adı qələmlə kağızlara yazmamış, qüdsi bir əllə qəlblərə qazmışdır.

Mikayıl RZAQULUZADƏ. 1923

Abdulla Şaiqin varlığındakı əhəmiyyəti layiqilə idrak edə bilmək üçün bircə dəqiqlik yoxluğunu düşünməli!..

Qafur Əfəndizadə QANTƏMİR. 1923

Xarakterinin uysallığı etibarı ilə hər növ siyasi həyatdan uzaq duran Şaiq məfkurə baxımından tamamən milliyətçi, türkçü, hətta turançı bir münəvvərdir.

Əbdülvahab YURDSEVƏR. 1959

...Sizin adınız hər bir azərbaycanlı üçün doğma və əzizdir. Çünkü siz, bütün ömrünüz boyu xalqımızın ən nəcib arzularını, yüksək və humanist əməllərini tərənnüm edən gözəl bir sənətkar, böyük bir insan olmuşsunuz...

Səməd VURĞUN. 1956

Pək dəgərli arkadaşım Abdulla Şaiq haqqında bənim də təəssuratım soruluyor. Ehtimal ki, möhtərəm məsləkdaşlar o xüsusda bir çox geniş mütaliələrdə bulunurlar. İnsanlar rəsmi za-

manlarda bəlkə rəngin təsvirlər, parlaq sözlərlə mücəssəm bir bəlağət kəsilə bilirlər; lakin hissiyyatın pək coşğun dəmlərində, pək səmimi dəqiqlirində isə - əfsus, - sükutdan daha bələq bir şey bulamazlar. İştə bən də onlardan, o acizlərdən biriym.

ŞAIQ KİMDİR? İyirmi ildən bəri ki, bütün Azərbaycan gəncliyi onu pək gözəl tanıyor.

Əvət, hər kəscə: O çalışqan və təcrübəli bir müəllim, həssas, nazik bir şair, xüluq və səmimi bir insandır. Fəqət bəncə: o, bir heçdir ki, - gözə çarpan – bir çox yaldızlı varlıqlardan daha böyük, daha möhtərəmdir.

Hüseyin CAVİD. 1923

Sizi yaxından tanıyanlar yaratığınız əsərlərlə şəxsiyyətiniz arasında qəribə bir uyğunluq olduğunu görürlər. Siz öz mənəvi ülviyətinizlə nadir adamsınız. Siz gənc nəsliniz üçün bir örnək olmağa layıqsınız.

Məmməd ARİF. 1946

Taleyim xalqımızın mənəviyyat tarixində misilsiz xidmətləri olan o zamankı gəncliyin böyük müəllimi – mənəvi atası Abdulla Şaiqin tələbəsi olmaq səadətini məndən də əsirgəmədi.

Həmid ARASLI

Şaiq mahir bir sənətkar, mükafatını daima vicedanından almaq istəyən gözəl bir insan; dərs verdiyi tələbələri öz doğma balaları kimi sevən həqiqi bir xalq müəllimidir... O, demokratik Azərbaycan ziyahlarının ən tipik və ən görkəmli nümayəndələrindən biridir.

Mehdi HÜSEYN. 1946

...Abdulla Şaiqdən tək bir yazıçı, pedaqqə və maarifxadımı, yalnız tənqidçi, ədəbiyyarşunas və dilşunas kimi, yaxud dərsliklər müəllifi, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik vətəndaş və şəxsiyyət kimi ayrı-ayrılıqda danışmaq onun haqqında tam təsəvvür oyada bilməz, buna ancaq ədibin çoxşaxəli fəaliyyətini tam halda əhatə etmək və mənalandırmaqla nail olmaq olar.

Kamal TALIBZADƏ. 1981

*Bu dünyada gözəl şair, həssas müəllim, nəcib
bir insan yaşadı. Zaman ömrün qələmi ilə tarixə
“Ş A İ Q” sözü həkk etdi. O, “şövq” kimi nur
saçdı, “Günəşin zərrəsi” kimi kövrək, narın, zərif
bir işığa bənzədi; yandı, xəfif-xəfif, zərrə-zərrə...
Bu parlaq ziyani, “günəşin zərrəsini” tarixdə
yeni bir dövrün sabahı, məktəb, maarif və sənət
sübhü al bir şəfqə boyadı!*

Yaşar QARAYEV. 1971

*“Gövhəyi-məsumanə”nizi martin ortalarına
doğru oxudum, həm mütəəddid kərrələr... Zəki
adaşın, lövhənizi həqiqətən bəyəndim. Təbrik
edirəm, müvəffəqiyətiniz əsashı, üslubunuz
lətif, təsviriniz bədii! ...*

Abdulla SUR. 1910

HÖRMƏTLİ ŞAIQƏ

Qanadından şəfək saçar bir məlek,
Özvan yurduna, aşina quşdu
Qarşılarkən onu: ay, ülkər, çiçək
“Şaiq – Şair” – deyə hayqırdı, coşdu.

Sevincindən nazlı məlekklər çağlar!
Biz gülürüz, artıq faləklər ağlar!

Yapdığını dalğalar, dənizlər aşmış,
Taleyiniz uğurlu bir günəşmiş,
“Yeddi ülkər” bir-birinə dolaşmış,
Yaradan ruhuna yəqin bir eşmiş.

Səsləniriz: dağlar, dağlar, ah dağlar!
Sən gülürkən, gülün, bülbülün ağlar!

Atababa MUSAXANLI

ŞAIQƏ

Ey azəri şairi sən çox çalışdin,
Kəndi şeirin ilə haqqə alişdin,
Cəhl odu ilə hərbə qalkışdin,
Yazılıq Şaiqləri olmayanlara.

İnlətdin rübəbin xəstə telini,
Oyatdin uyqudan sən türk elini,
Döndərdin bahara xəzan yelini,
Yazılıq Şaiqləri olmayanlara.

Vətən bağçasının oldun bağbanı,
Həzin şeirin oldu xəstə dərmanı,
Xoş günlərindən Azərbaycanı
Yazılıq Şaiqləri olmayanlara.

Məhəmməd SƏAD

NEÇİN BÖYLƏ GECİKDİN?

*Sənsiz qəlbim qırıq, sönük, çeynənmış, xırpalanmış,
Ömür şüşəm daşa dəymış, həyatım parçalanmış,
Qırıq bir saz kimi sizlər qanlı, yorğun telləri,
Yakılar da, yakar bütün qyğı vurmuş elləri.*

*Şu vətənin öksüzləri, gəlinləri, dulları,
Göz yaşıyla sualmış həp keçdiyiniz yolları.
Yolunuza bəkləməkdən bənişləri saralmış,
Heç gəlmədin. O şən, gülər ürəkləri qan almış,*

*Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz.
Sən gəlməsən, xərabaya dönən qəlb abad olmaz.
Sən gəlməsən günəş doğmaz, ümid gülüm açılmaz,
Dodaqlarım gülməz, sönük baxtima nur saçılmaz.*

*Başqasını istəməm də, ey türk, çabuk sən gəl, sən,
Bəkləməkdən yoruldum, eh, iştə gec qaldın, nədən?
Yollarına daşmı qalanmış? Ya azğın quldurlar
Burakmıyor? Daş, dəmir, ya polad olsa da onlar,*

*Ürəyində şolənən mətin, qızığın atəşlə
Yak onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala,
Xain, alçaq, düşmənlərə qol gücünü həp göstər.
Aç yolları, çabuk gəl ki, qəlbim səni pək istər.*

“Açıq söz” qəzeti, 13 zilhicce
1336/20 iyul 1918



Abdulla Şaiqin şeirləri

CALISAN QAZANAR

*Yayda isti bir gün idi,
 Ağaclar çox ölkün idi.
 Göydən yerə od yağırdı,
 Solmaz Eldarı çağırdı:
 -Qardaş, gəl, bağçaya gedək,
 Çiçəklərə bir baş çəkək.
 Coxdandır su içmir güllər.
 Bəlkə solub qərənfillər.
 Bağçaya getdilər yügrək,
 Gördülər hər gül, hər çiçək.
 Yerə əyib şax boynunu,
 Yamaşıl o atlaz donu.
 Yaman solub-saralıbdır,
 Hamisini dərd alıbdır.
 Elder qəmləndi bu işə.
 Açıqla baxdı günəşə,
 Dedi: - Günəş, nə yamansan,
 Ciçəkləri solduransan!
 Neçin vurdun bu ziyanı,
 Soldurdun gülliü bağçanı?
 Günəş gülümsədi: - "Sağ ol!
 Məndən ziyan gəlməz, oğul!
 Hər şeyə can verən mənəm!
 Qiyyat, ot, qan verən mənəm!
 Bu böhtandır, ay uşaqlar!
 Məndə axı nə günah var?
 Güllər su içmir üç gündür,
 Odur ki, onlar ölgündür.
 Oğlum, hər şey sevir zəhmət,
 Tənbəl ziyan çəkər, əlbət!
 Məndən gəlməmiş bu ziyan.
 Cox qazanar, çox çalışan.
 Zəhmətsiz bal yemək olmaz".
 Utanaraq Eldar, Solmaz,
 Suladılar ciçəkləri.
 Puç olmadı əməkləri.
 Güllər yenə cana gəldi,
 Bağça ətə, qana gəldi.*

ANA YURDUM

*Çöllərindir şən,
 Hər yerin gülşən.
 Sən nə gözəlsən
 Ey ana Vətən!*

*Bağdır, əkindir
 Hər bir bucağın,
 Qızıl təkindir
 Sarı torpağın.*

*Böyütdün bizi,
 Verdin qol-qanad,
 Yoxdur qəm izi,
 Şəndir bu həyat.*

*Qəlbim, canımsan,
 Ey ana yurdum!
 İsti qoynunda
 Şən yuva qurdum.*

*Çöllərindir şən,
 Hər yerin gülşən,
 Sən nə gözəlsən,
 Ey ana Vətən!*

ASLAN, QURD VƏ TÜLKÜ

*Bir zaman tülkü, qurd, həm aslan –
 Hər üçü bağlı belə peyman
 Ki bu gündən ələ nə düşsə şikar
 Üç yerə qismət eyləsin onlar.
 Hami "əhsən" dedi bu dadlı sözə.
 Ov üçün çıxdlar bir otlu düzə.
 Dərə ağızında tapdı üç ortaq;
 Bir qoyun, bir keçi, quzu, oqlaq.
 Dedi aslan: - Gəlin ovu bölüşək,
 Bu qoyun ki, mənə çatar bişəkk,
 Quzu olsun gərək mənim payım
 Cünki sizlərdə yox mənim tayım
 Bu keçi də gərək mənə yetişə,
 Olmasın bir kəsin sözü bu işə
 Oqlağa kim uzatsa əl, bunu bil:
 Eylərəm mən onun əlini şil.*